



Əbulfet MƏDƏTOĞLU
madatoglu@mail.ru

Ruhun səsini dinləyərkən yaşadıqlarım...

Adətən oxuduğum hər hansı bir kitabı və yaxud sözü, cümləni öncə necə deyərlər elə belə - yəni kitab kimi, söz kimi, cümlə kimi görürəm. Və bu məqamda özümü sıradan bir iş görmüş adam kimi hiss edirəm. Ancaq üstündən müyyəyen zaman, hətta bəzən beş-on dəqiqə keçəndən sonra da məni özünə çəkən kitab, söz, cümlə olur. Və bu gündə var. Məsələn, Nüsrət Kəsəmənlininin, Əli Kərimin, Rüstəm Behrudinin, Xalq şairləri Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlıının, Zəlimxan Yaqubun Məmməd Arazın, Şahmar Əkbərzadənin və digər yazarlarımın hansısa bir şeiri yeqin ki, çoxlarının diqqətini çəkib. Bax bu mənada son günler yazı masamın üstündə yer tutmuş gözünü gözmən çəkməyən bir kitabla temasdayam. Demək olar ki, onun vərəqlərini çevirməkdən kitab da deyəsən mənimlə isinişib...

Ele ona yaxınlaşan kimi dərhal açıram, tam səmimiyyətlə deym ki, bu kitabdakı şeirlərin eksəriyyəti mənə ruhumun səsi qədər yaxındır. Çünkü onların özündə ehtifa etdiyi fikirlər, həm də hissələrdir - yaşanmış hissələr! Bir oxucu olaraq şeiri oxuyanda elə bilmərəm ki, səs eşidirəm - hissələrini səsini! O səs şeiri gözümüzün önünde canlandırır. Şeir dipdiri olur. Baxır gözlərimin içine. Və mən ona sarılmaqdan özümü saxlayan bilmərəm. Bu, diri sözün qüdretidir. Ona nəfəs verən söz adamı üzünü Tanrıya tutub deyir:

**sevinə- sevinə
qəriblikdən
ağappaq buluddan
tikilən evimə,
sənə dönürəm,
evdəsənmi, ilahi?**

Bu bəndi oxuyanda yeqin siz de göz öününe ağ buludu gətirdiniz, onun evə bənzərliyini gördünüz. O "ev" in qapısını açıb siz də içeri keçdiniz. Və sizinzdə olan Allah o evde "bəndəm, xoş gəldin" dedi sizə. Bu "xoş gəldin" artıq Allaha qovuşmaqdır. Allahın dərgahında olmaqdır.

Yaxud da:


**Bu nə eşq, nə sevda imiş
Yol nə yerdə, nə göydəymiş.
Dərdin özü dərman imiş,
Rəbbin yolun bulanlara.**

**Gələn gedəndən çox imiş,
Bilgi biləndən çox imiş,
İnsan Tanrınnın sirriymış
Sırrə sirdəş olanlara...**

**Kim deyir gedənlər dönmür,
Dualardan yol görünür,
Ölüm toy- vüsal gönüdür,
Yurda qurban olanlara...**

Mən bu şeiri ilk dəfə oxuyanda əlimi üreyimin üstə qoyub and içə bilərəm ki, biraz xoflandım. Çünkü

ölümün toy- bayram olduğunu, vüsal olduğunu, bu qədər zərif -incə, az qala piçilti ile ifadə etmək, o böyük çoşgunu adamın ruhuna hopdurmaq tapıntıdır, kəşfdir, ya da möcüzədir. Mən bunun adın hələ də bilmərəm. Təkcə bildiyim odur ki, müəllif yurduna, vətəninə qurban gedənləri, yəni şəhidlərimizi vüsala çatanların zirvəsinə qaldırır. Onların şəhidliyini Tanrıya qovuşmaq mətbəsində görür. Təbii ki, Tanrıya qovuşmaq da toy- bayramdır, vüsalıdır!



Bu fikir ən müqəddəs kitabımızda da öz təsdiqini təpib. Şəhadət yüksəlmək hər adama nəsib olmur axı.

Mən bu kitabın başqa bir səhi-fəndə yene heyət doğuran fikirlə qarşılaşırıam. Əslində bunu hamımız bilirik qığılçım da işq yarada bilir. Yəni qaranlıqda işarir, özünü göstərir. Yəni diqqəti çəkir. Deməli o qığılçım qaranlığa meydan oxumaq gücündədir. Bu mənada kiçik bir el fanarının qaranlığı yarması şairin oxucuya təqdimatında həmin gücün əks edilməsidir. Əl havasında dolaşığın qaranlığın içərisində həyına çatan o kiçik fanar sənə yol göstərir - işq yolu! Sən də o işq yolu ilə işqin ardınca gedirsən. Elə şair də bunu poetik şəkildə bize çatdırır:

**Kiçik el fəneri
bəpbalaca boyuyla
köñüllərdən,
düşüncələrdən
zülmət xofunu qovmuşdu...**

Deməli buradan bir məna da ortaya çıxır: - Qaranlıq qalib gəlmək üçün kiçik olmaq, zəif olmaq qorxulu deyil. Əsas var olmaq - qaranlığı yaramaq, işiqlandırmaq istəyində olmaqdır. Mən bu şeirin aurasında həmin OLMAĞI gördüm. Anladım ki, insan öz yerində, öz yanında olanda onda qaranlıqlar qorxulu olmur. Təbii ki, müəllifin mənə xatırlatması daxiliimdəki müyyəyen ümidi-sizliyə bir tərs şillə oldu. Özüm özlüyümdə inandım ki, ümid sonuncu ölür deyənlər, yanılmayıblar. Həqiqətən, mənə görə, həyat ümidi ölündə bitir. Ona görə də kitabdakı ümidlər şeirini təkrar - təkrar oxudum. Onun bir bəndini dəsizə çatdırıram:

**Qiymayın ezişsin bir könül,
sinsin bir ürek.
Qaldırın bu daşı,
səpələnsin ətrafa
sevgilərim,
ümidlərim
çiçək- çiçək...**

Burada söhbət həyatımıza, ömrümüzə, hətta ürəyimizə yükələnən daşdan gedir. Yolumuza yumalanın, əlimizi altında saxlayan daşdan gedir. O daşı qaldıranda ümidi nəfəs verilir, bax o ümid də çiçək- çiçək açır. Həm bizim üçün, həm de çevremiz üçün. Sadəcə onu istəmək, o işi görmək bize qalır. O istəyi gördüyüümüz anda da yaşamın mənası da dəyişir bizim üçün. Yalanın, saygısızlığının, etinasızlığının, hətta tapdalanın haqqımızın bize nələr yaşatdığını, bize nələr toxduğunu anlamağa başlayırıq. Dərk edirik ki, yalandan Allaha and içməklə çox da uzağa getmək olmur. Atacağı-

miz adddım büdrəməkələ başa çatacaq. Ona görə də şaire qulaq asmaq, onun şeirindəki fikir yükünü anlamaq yerinə düşər.

**Allah özü şahiddir gizlilərə,
köñüllərdən keçənlərə.
Görmürsənmi, gülüm,
Allah yalanlardan,
olanlardan bezib
çoxdan çıxıb gedib,
insanlar olmayan yerə...**

Sonuncu fikir, mirsa yeqin sizi də düşündürür. Yeqin sizing də ağılnıdan gəlib- keçdi ki, insanlar, yəni biz olmayan yerlər Allahi daxırdırmayacaqmı? Şəxsən mən bu sualın ardına düşüb, bir neçə gün yol getdim. Və gəldiyim nəticə də bu oldu ki, dünyada insanlar olmayan yer var, amma Allah olmayan yer yoxdur. Deməli şair bizi öz fələsəfi düşüncəsiylə yenidən Allah olan yerə qaytardı. Dedi ki, ay insanlar, siz olmayan yerlətdə də Allah var. Onu unutmayın. Allahını unutmayanlar, sonda qalib olurlar. Çünkü onların dəstəyi Allahdandır! Bunu bildiyimiz üçün biz öz Allahımıza hər zaman sevgilərlə, sayıllarla, ümidiələ el açırıq. Və bir bəndə olaraq içimden keçənləri də Allahla böülüşürük. Odur ki, şair də bir bəndə olaraq, içindəki siziltini, acını da Allahla böülüşür və yazır:

**Bir söz sorsam, bilərsənmi?
Yer üzü göyün əksimi?
Sağ- salamat yerləşdini?
Yerdən göyə köçən adam?**

Insan sevdiyini, doğmasını, əzizini itirəndə haldan- halə düşür. Zaman- zaman barışmır bu itgliyə. Çoxdakı torpağın üzü soyuqdur. Alır bizdən aldığıni, sinəmizə dağ çəkir. Ancaq göy üzü bize təselli

verir, inandırıb ki, itirdiyimiz Tanrı dərgahındadır. On müqəddəs yer-dədir. Bax o ən müqəddəs yerde olan üçün də biz bir təlaş yaşayıraq. Bir narahatlıq keçir içimizden. Düşünürük ki, görəsən necə yerləşdi, rahatlana bildimi? Sonra da yenə yerinin Tanrı dərgahı olduğunu qəbul edib, buna inanıb, sükkürler edirik. Bax elə bu təsəllimiz də bir qurtum su kimi, bir udum havam ki mi bizi rahat edir.

Baxmayaraq ki, ayrıraq elə ayrıraqdır və bunun başqa adı yoxdur. Bunu şair də etiraf edir:

**Bu cənnət, bu da cəhənnəm
O əzrayıl, bu da ki mən.
Qələmimnən, qələməyinən
Yazılıram yarpaq- yarpaq.**

**Yol hanı çıxıb getməyə?
Qaçış ölümü ötməyə,
Külümədə od böyütməyə
Bağlanıram ayraqp- yarpaq.**

**Can dediyin qorxum imiş.
Uçub gedən ruhum imiş,
Ölüm solğun yuxum imiş
Oyanıram yarpaq- yarpaq.**

Bir hissəsini təqdim etdiyim şeirdə öncədən vurğuladığım hislərin toplumunu gördüm. Elə bil ki, bir dəstə bənövşə idi, bir qom nərgiz idi. Etri də, rəngləri də bir- birini elə tamamlayırdı ki, o cənnətdə ayrılamq istəmidim. Bütün bular da sözə çəkilmiş rəsm əsəri idi mənim üçün. O rəsmi açmışdım vərəq- vərəq gözümün karşısındı. Baxırdım, duyurdum, hiss edirdim və özüm hopurdum həmin hissələr. Necə ki həmin hissələr mənə hopmuşdu. Bu sözün bütün mənalarda özü demek idi. Yəni SÖZ nəyə qadir olduğunu sərgiləmişdi mənim üçün. Şair də öz sözünün ağası idi bu yerde. Yazır ki:

**Qoymaz bir kimsədən minnət götürəm,
Ölüm xəbərimi söz yetirəcək.
Öğuldan, uşaqdan, dostlardan qabaq,
Mənim cənəzəmə sözüm girəcək.**

Və həmin şeirin sonunda şair sanki oxucuyabir nişanə göstərir:

**Qalaca ruhumun yükü sözümüzdə,
O məndən doymadı, doymadım ondan.
Mən "Ol"la gəlmışdım, "Ol"la gedirəm,
Yaşamaq ümidişim başlayır səndən.**

Mən bu kitab barəsində ilkin yaşıntıları, ilkinin duyğularımı ona görə "Sözüm" şeiri ile bitirirəm ki, müəllif burda həm göstərir, həm də çox böyük inamlı öz iddiasını ortaya qoyur. Bəyan edir ki, sözüm uzu-nömrüldür, ölümsüzdür və yaşayacaqdır.

Məndə bir oxucu olaraq bu gerçəyə inanıram. Ən azından ona görə ki, "Deyilən söz yadigardır". Yarıdalar isə olmezdir.

**P.S. Barəsində söhbət açdı-
ğım kitabın adı "Ömrün yaddaşı"-
dır! "Ömrün yaddaşı"-nın müəlli-
fi isə Sona Veliyevadır!**